



Candan-cana

köçmək

Və yaxud da hər son yeni bir başlanğıcdır

Əvvəlca onun özündən başlayıım. Hər dəfə barəsində söhbət düşəndə həmin çohrası, həmin təbəssümü və həmin çox-çox uzaqlara söykənən baxışları gəlib durur qarşısında. Elə bil indica fikir bildirəcək. Hansısa bir məsələyə münasibətini təmkinli şəkildə şərh edəcəkdir. O, hamı üçün belə idi. Sada, təmkinli, bir az da mənim öz düşüncəmə görə həssas. Çünkü istər publisistikanında, istər poeziyasında, istər nəsərində dediyim bu cəalarların hamısı özünü ehtiva etmişdir. Həm də o, xalqı, torpağı, onun mədəniyyətini, tarixini zərgər dəqiqiliyi ilə öyrənməyə, təhlil etməyə köklənmiş adam idi.

Barəsində fikirlərimi yüksəm ifadə etdiyim bu şəxs Azərbaycan ədəbiyyatında, Azərbaycan söz məkanında, öz imzası, öz dəsti-xətti, öz yeri olan Azər Abdulladı. Bu həmin Azər Abdulladı ki, onun yaradıcılığı təkcə öz çevrəsində, öz ədəbi mühitində deyil, bütövlükdə Azərbaycanın söz arenasında həmişə diqqəti çəkibdir və bir də Azər müəllim sözə son dərəcə həssaslıqla yanaşan, hər söz barəsində söz deməyen müəlliflərdən idi. Ruhu şah olsun.

Bu gün "Bir şairin bir şeiri" layihəmdə Azər Abdulla ilə həmsöhbətəm. Onun mənə avtoqrafla başışladığı 2019-cu ildə işiq üzü görmüş "Havalı sular, sevdalı sular" kitabı əlim-dədir. Azər Abdulla avtoqrafında yazıb: "Şeirlərini həvəslə oxuduğum gözəl şair Əbülfət bəy Mədətoğluna dərin say-qırlarımla. Müəllifləndən". Bax, bu kitabda bir-birindən maraqlı şeirlər var. Amma nədənsə bu gün ruhum, könülüə ya-xın olan bu şeir çəkdi məni. Azər müəllim yazıb ki:

Zaman-zaman hərləndim
Su idim, quruya döndüm.
Arındım, təmizləndim
Liliydim, duruya döndüm.

Yəqin ki, siz də oxudunuz bu bəndi və xəyal sizi də həmin o hislərə köklədi və hər birimiz, elə mənim özüm də ayrı-ayrılıqda düşündük ki, kim idik, nə idik, nəçi idik, neça idik və kim olduq, nə olduq, nəçi olduq, neça olduq... Bütün bu suallar Azər Abdullanın təqdim etdiyi şeirlərinci bəriydən hər kəsin özünlərin və hər kəs də hardan-hara yol gəldiyini artıq düşünməyə, araşdırmağa başlayır. Bax, mən də bu ovqatın içində qoşuluram Azər Abdullaya. Üzümü Tanrıya və bir də onun bəndəsinə tutub içimdə piçildiyəram:

Ay bu dərdin sahibi,
Öldürür dərdin məni.
Göz dustağı eləyib,
Qoyduğun şərtin məni.

Təbii ki, bu ovqat hardasa Azər Abdullanın galən sualların yaratdığı məntiqi düşüncənin yazılı formasıdır. Özüm də bil-mədən həmin o suallara cavab kimi dərdinin sahibinə, məni göz dustağı edənə tərəf əl açılam, köklənirəm. Deməli, burda da bir daxili durulma, burda da bir özü-özünü sorğu-suala tutma var. Həmin o məqam da yenidən Azər Abdullanın artıq məni köklədiyi ovqatı yaşıtmışdır, onun içərisində durulmaq və həyatı elə Azər Abdullanın təqdim etdiyi kimi görmək imkanını qabardır. Bir az da sərrast ifadə etsəm, hiss edirəm ki, Azər Abdulla o durulmanın haqqdan gəldiyinə və qaçılmaz olduğuna əmindir. Ona görə də birmənalı şəkildə yazıb:


Yatsam da ayılsam da
Andan ana köçürəm.

Min illər adlasa da
Candan cana köçürəm.

Məncə, burdakı məntiq çox uzaqlara - folklorumuza, qədim yaddaşımıza gedib köklənir.

Ruhun əbədiyyaşarlığı, insanın başqa bir aləmdə öz həyatını davam etdirməsi, eləcə də candan cana köçməsi, nəca deyərlər, atadan oğula, oğuldan nəvəyə davam edən bir ruh yaşamının, bir soy yaşamının təzahürləri təqdim etdiyim şeirdə mənim üçün görünən və təsir edən məqamları.

Mən də o məqamların həm inancdan, həm də inamdan geldiyinə söykənirəm. Ona görə də öz şeirimdə birmənalı olaraq əl açdıığım ünvana fikrimi çatdırıram:



Nə insaf var, nə mürvət,
Tükənir canda qüvvət.
Açıq-aşkar, ya xəlvət,
Heç nəyə verdin məni.

Azər Abdullanın əvvəldə söylədiyim həmin o şeir aurası oxucunu sözün təkcə işığını yox, həm də fikir qatını görməyə hazırlayıır. Sada və kifayət qədər məntiqli bir şəkildə oxucuya çatdırılır ki, şeirlər əvvəlindəki suallar sonundakı cavabın məntiqi yekunudur. Yəni başlanılmışdan sonra qədər məqsədli, həm də inaci bir yol gedir. O yolu da nizamlayan, o yolun da bələdçisi hər kəsin öz içindəkidi. Bax, o iç dünyasının böyükülüyü, əzəməti, o vaxt barlı-bəhərli olur ki, o, anlaşılr, o dəyərləndirilir və deməli, "Olum-ölüm" məsafəsi ilə yanaşı candan-cana köçmək haqqı da qaçılmaz olur. Mən də bax, bu son bəndin işığında həmin o geldiyim qənaəti bir daha Sizə çatdırıram. Oxuyun:

Bulud oldum sıxıldım
Damcıkə yerə döndüm.
İsindim, buxarlandım,
Yenidən göye döndüm.

Bəli, ilki ilə əvvəlinə dönüş bir inacdı. Biz bəzən buna bigana yanaşırıq. Amma yoxdan var olmaq mümkün olduğu kimi, vardan da yox olmaq bir həyat əlamətidir. Ona görə də Azər Abdullanın yenidən ən müqəddəs ünvana - yəni göye dönməsi həm mənim inandığım, həm də onun haqqı etdiyidi. Bax, bu məntiqlə də öz şeirimin sonunda sözümüz artıq birbaşa deməyə qərarlıyam. İstəyirəm ki, sonumun neça olduğunu bildiyimi o da bilsin:

Mənə balta çalan, gəl,
Məni məndən alan gəl.
Gəl, halıma qalan gəl,
Belə də gördün məni.

İndi düşüncələrin, duyguların bir-birinə qarışığı bir ovqatın içində mən Azər Abdullanın ruhuna baş əyməklə paralelliyyini apardığım şeirlərdən yaranan yazınızı Sizə təqdim edirəm. İmkanınız olarsa oxuyun və müqayisəmə öz münasibətinizi bildirmək haqqınızdan istifadə edin.